

Aşağı Kür çökəkliyində baş verən daşqınlar və onların insan sağlığına təsiri

Azərbaycanda Kür və Araz çaylarının aşağı axınları daşqın hadisələrinin baş verməsinə görə xüsusi ilə fərqlənir. Bu ərazilər daşqın nəticəsində bəzi infeksiyon xəstəliklərin baş verməsi üçün riskli sahələr hesab olunur. Daşqın hadisəsi respublikada əsasən əhalinin sağlığının, əhalinin məskunlaşmasına, yaşayış məntəqələrinə, nəqliyyat və kommunikasiya sistemlərinə, qismən sənaye sahələrinə, torpaq örtüyü və kənd təsərrüfatına zərərvurur. Digər təbii fəlakətlərin dağıntı və zərərlərinə aradan qaldırmaq üçün bir nəçə ay, il tələb olunursa, daşqınlarda bu proses daha uzun müddət təşkil edir. Kür-Araz çaylarında baş verən daşqınların tam qarşısının alınmasına bu çaylar üzərində tikilmiş 4 su anbarının, sahilboyu 1500 km uzunluğunda çəkilmiş bəndlər, çayın rejiminin uzun illər öyrənilməsi prosesində görülən digər tədbirlər təsir göstərə bilməmişdir.

Daşqınlar ətraf ərazilərin su altında qalmasına, bataqlıqların, sututarların yaranmasına, kollektor-drenaj sistemlərinin dolmasına, yeraltı suların yer səthinə yaxınlaşmasına, antisanitar vəziyyətin yaranmasına səbəb olur. Göstərilən amillər sonradan Aşağı Kür çökəkliyində yaşayan insanların sağlığına mənfi təsir göstərir. Xəstəliklərin coğrafi yayılması insanların yaşayış mühitinin formalşamasında həllədici rola malik olan komponentlərin - iqlim, su, torpağın tərkibindən və insanların təbii mühitə təsirindən asılıdır. Bütün bunların yaranması daşqın baş verən ərazidə yaşayan insanlarda yoluxucu xəstəliklərin, malyariya, mədə-bağırsaq xəstəlikləri, qızdırma, ürekbulanma kimi mənfi təsirler göstərməklə yanaşı, həyecandan və qorxudan şəkər xəstəliyinin, yüksək təzyiqin, stresin, ürək-damar, o cümlədən digər xəstəliklərin yaranmasına səbəb olur. Bu zaman göstərilən ərazidə xəstəliklərin daha çox yayıldığı sahələr əmələ gəlir. Tez-tez olmasa da, hər 100 ildə bir dəfə baş verən katostrafik daşqınlar baş verdiyi ərazilərdə epidemiyə xarakterli xəstəliklərə səbəb olur. Epidemiyə dövründə müəyyən ərazidə yaşayan əhalinin xəstələnmə 2-5-10-20 gün arta bilər ki, bu da epidemik prosesin yayılma arealından və s. amillərdən asılıdır. Epidemik xəstəliklərin qeyri-adi yüksək səviyyədə inkişafı tədqiq etdiyimiz ərazidə təhlükeli yoluxucu xəstəliklərin əmələ gelməsi və yayılması ilə nəticələnir. Bu isə tarixən öz növbəsində çoxsaylı insan tələfatına səbəb olur.

1921-ci ildə aparılan araşdırmağa görə, tədqiqat ərazisində 523 nəfər dünyasını dəyişmiş-

dir. Bunun da 90%-ə qədəri 11-15 yaş arası uşaqlardır ki, bu da burada yaşayan əhalinin xoşagelməz haldır. Tarixən aşağıda göstərilən kəndlərdə aparılan tədqiqatlar nəticəsində Karagin, Muravevka və Pokrovka kəndlərində əhalinin 41,4%-i yəni 1262 nəfər bu xəstəliyə yoluxmuşdur. Eyni zmanda, tarixi keçmişdə Azərbaycanın Mil-Muğan düzərinə rusların, Ermənistanda yaşayan azərbaycanlıların, Orta Asiyadan məshəti türklərinin, Dağlıq Qarabağ problemi ilə əlaqədar qacqın və məcbur köçkünlərin köçürülməsi nəticəsində əhalinin tikilməsi ilə çayda axımın tənzimlənməsi nəticəsində daşqınların qarşısının alınması, suvarma irriqasiya sisteminin yaxşılaşdırılması, bataqlaşmış sahələrin qurudulması və digər tədbirlər nəticəsində malyariya xəstəliyi ildən-ilə azalaraq 1950-ci illərin sonunda kütləvi xəstəlik kimi ləğv edildi. 1960-ci ildə əlkə ərazisində malyariya xəstəliyinin praktiki olaraq ləğv edildiyi elan olunsa da, üçgünülgə malyariyanın çox olmayan qalıq ocaqları hesabına malyariya ilə xəstələnmə halları və bəzi illərdə bu ocaqların hətta feallaşması qeyd olunmuşdur. 1990-ci illərin əvvəllerində Azərbaycan Respublikasının Ermənistanla hərbi-münaqişəyə cəlb edilməsi, gərgin siyasi və ictimai-iqtisadi vəziyyət, 1 milyondan artıq qacqın və məcburi köçkünlərin əhalinin ölkə daxilində kütləvi xəstəlik miqrasiyası, eləcə də malyariya üzərində epidemioloji nəzarətin və görüləməsi vacib olan tədbirlərin olduqca zəif aparılması nəticəsində ölkədə epidemioloji vəziyyət pisleşməyə başladı və 1994-1997-ci illərdə demək olar ki, respublikanın bütün rayonları (1997-ci ildə ölkənin 53 şəhər və rayonunda, ümumilikdə 811 yaşayış məntəqəsində xəstələnmə qeyd olunmışdır) əhatə edən epidemiyə baş verdi. 2008-ci ildə isə Azərbaycanda 2008-2013-cü illər üçün "Malyariyanın eliminasiyası üzrə Milli Strategiya Tədbirlər Planı" qəbul edilib. Respublikamızda 2010-cu ildə 129485 nəfər infeksiyon və parazitar xəstəliklərə yoluxmuşdur.

Malyariya uzun sürən və ağır xəstəlikdir. Xəstəliyin ilk dövründə müəyyən vaxtlarda titrəmə-qızdırma tutmaları başlayır. Malyariya bir şəxsden başqa bir şəxsə bilavasitə keçmir. İnsanlar malyariya ağcaqanadlarının (anofeleslərin) dişləməsi nəticəsində bu xəstəliyə tutulurlar və Azərbaycanın Kür-Araz ovalığında məskunlaşmış çox sayıda əhalinin bundan əziyyət çəkir. Xəstənin qanını soran və özündə malyariya parazitləri gəzdiren ağcaqanadlar birdən-birə deyil, 10-15 gündən sonra yoluxucu olurlar. Bu müddət ərzində həmin ağcaqanadlarda malyariya parazitləri əmələ gelir. Ağcaqanad insanı dişlədikdə isə parazitlər sağlam insanın qanına keçir. Müalicə edilmədikdə və ya müalicəni müntəzəm surətdə davam etdirmədikdə insanın orqanizmi xeyli zəifləşir, bu isə qansızlığı,

dövrde onun qarşısının alınması qeyri-mümkün olmuşdur. Respublikamızda malyariya ilə mübarizəyə XX əsrin 20-ci illərində başlanılsa da, 50-ci illərin ortalarında malyariya ölkə ərazisində kütləvi yayılmış xəstəlik olub. 1951-60-ci illərdə genişmiqyaslı kompleks tədbirlərin həyata keçirilməsi, əhalinin bu tədbirlərde fəal iştirakı, Kür çayı üzərində Mingəçevir və digər su anbarlarının tikilməsi ilə çayda axımın tənzimlənməsi nəticəsində daşqınların qarşısının alınması, suvarma irriqasiya sisteminin yaxşılaşdırılması, bataqlaşmış sahələrin qurudulması və digər tədbirlər nəticəsində malyariya xəstəliyi ildən-ilə azalaraq 1950-ci illərin sonunda kütləvi xəstəlik kimi ləğv edildi. 1960-ci ildə əlkə ərazisində malyariya xəstəliyinin praktiki olaraq ləğv edildiyi elan olunsa da, üçgünülgə malyariyanın çox olmayan qalıq ocaqları hesabına malyariya ilə xəstələnmə halları və bəzi illərdə bu ocaqların hətta feallaşması qeyd olunmuşdur. 1990-ci illərin əvvəllerində Azərbaycan Respublikasının Ermənistanla hərbi-münaqişəyə cəlb edilməsi, gərgin siyasi və ictimai-iqtisadi vəziyyət, 1 milyondan artıq qacqın və məcburi köçkünlərin əhalinin ölkə daxilində kütləvi xəstəlik miqrasiyası, eləcə də malyariya üzərində epidemioloji nəzarətin və görüləməsi vacib olan tədbirlərin olduqca zəif aparılması nəticəsində ölkədə epidemioloji vəziyyət pisleşməyə başladı və 1994-1997-ci illərdə demək olar ki, respublikanın bütün rayonları (1997-ci ildə ölkənin 53 şəhər və rayonunda, ümumilikdə 811 yaşayış məntəqəsində xəstələnmə qeyd olunmuşdır) əhatə edən epidemiyə baş verdi. 2008-ci ildə isə Azərbaycanda 2008-2013-cü illər üçün "Malyariyanın eliminasiyası üzrə Milli Strategiya Tədbirlər Planı" qəbul edilib. Respublikamızda 2010-cu ildə 129485 nəfər infeksiyon və parazitar xəstəliklərə yoluxmuşdur.

Malyariya uzun sürən və ağır xəstəlikdir. Xəstəliyin ilk dövründə müəyyən vaxtlarda titrəmə-qızdırma tutmaları başlayır. Malyariya bir şəxsden başqa bir şəxsə bilavasitə keçmir. İnsanlar malyariya ağcaqanadlarının (anofeleslərin) dişləməsi nəticəsində bu xəstəliyə tutulurlar və Azərbaycanın Kür-Araz ovalığında məskunlaşmış çox sayıda əhalinin bundan əziyyət çəkir. Xəstənin qanını soran və özündə malyariya parazitləri gəzdiren ağcaqanadlar birdən-birə deyil, 10-15 gündən sonra yoluxucu olurlar. Bu müddət ərzində həmin ağcaqanadlarda malyariya parazitləri əmələ gelir. Ağcaqanad insanı dişlədikdə isə parazitlər sağlam insanın qanına keçir. Müalicə edilmədikdə və ya müalicəni müntəzəm surətdə davam etdirmədikdə insanın orqanizmi xeyli zəifləşir, bu isə qansızlığı,

dalağın, qaraciyərin və s. bu kimi daxili üzvlərin ağırlaşmasına səbəb olur. Malyariya müalicə olunan xəstəlikdir.

Malyariyanı aradan qaldırmaq üçün müxtəlif tibbi və digər profilaktika tədbirlərindən istifadə olunur. Ağcaqanadların yumurta qoya biləcəyi yerlərin, gölməçələrin məhv edilməsi, həmin ərazilərin qurudulması, ağcaqanad yumurtalarının məhv edilməsi məqsədilə Saatlı, Sabirabad, İmişli, Zərdab, Şirvan, Salyan, Neftçala rayonlarında daşqın baş verən ərazilərdəki su-lara xarici ölkələrdəki kimi xüsusi insektisidlərin səpilməsi və s. tədbirlər görüle bilər. Ağcaqanad sanmasından ən yaxşı müdafiə əsası, yatakən tövsiyə edilmiş insektisid hopdurulmuş ağcaqanadlardan qoruyan xüsusi tordan istifadə etməkdir. Effektli profilaktika tədbirləri infeksiyon xəstəliklərin qarşısını alaraq onların dinamikasına ciddi təsir göstərir.

Çox əfsuslar olsun ki, biz bu problemi araşdırarkən Azərbaycanda daşqınların baş verdiyi ərazilərdə hazırda olan malyariya xəstəliyi və onların inzibati rayonlar üzrə statistikası haqqında tam dəqiq məlumat olmamasına görə buna münasibət bildirə bilmirik. Səlahiyyətli tibb orqanlarında apardığımız sorğular nəticəsində belə məlum olur ki, Azərbaycanda daha malyariya mövcud deyil. Bu fikir düzgün deyil. Çünkü nə qədər ki, daşqın və subasma ehtimalı var, o qədər də malyariyanın yayılması üçün əlverişli şərait vardır.

Tədqiqat ərazisində digər xəstəliklər içərisində daha çox yayılan mədə-bağırsaq xəstəlikləridir. Qeyd olunan xəstəliklərin baş verəsinə səbəb tədqiqat ərazisindən keçən Kür və Araz çaylarının tarixən suyunun təmizlənməsi nəticəsində burada məskunlaşan insanların təmizlənməmiş Kür və Araz çaylarının suyundan istifadə etdiyinə görə mədə-bağırsaq xəstəliyinə düşcar olur. 2010-cu ildə Azərbaycanda ümumi kəskin bağırsaq infeksiyaları 13551 nəfərdə müşahidə olunmuşdur ki, bunların da 7 nəfərini qarın yatalığı və paratif A,B,C infeksiyası təşkil edir.

Düzdür, son illərdə daşqınların baş verdiyi ərazidə yerləşən yaşayış məntəqələrində əhalini saf və təmizlənmiş su ilə temin etmə üçün çoxsaylı təmizləyici su qurğuları inşa edilmiş və bunun nəticəsində mədə-bağırsaq xəstəliklərinin kəskin surətdə azalması müşahidə olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Kür və Araz çayları boyu yaşayış məntəqələrində əhalinin ekoloji cəhətdən təmiz içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə 2007-2012-ci illər ərzində Ekolog-

ya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 20 rayonun 222 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılırlar və məntəqələrde yaşayış məntəqələrində su ilə temin edilmişdir. Yaşayış məntəqələrində quraşdırılmış sutəmizləyici qurğuların gücü adambaşına gün ərzində içməli suyun miqdarı 20-30 litr olmaqla layihələndirilmişdir və hər bir məntəqədə quraşdırılmış sutəmizləyici qurğuların alınan içməli su əhaliyə supaylayıcı şəbəkə vasitəsi ilə çatdırılır. Yaşayış məntəqələrində tikilmiş supaylayıcı şəbəkələrin bir-birindən məsafəsi 150-300 metr təşkil edir. Bu o deməkdir ki, məntəqədə yaşayış əhali ən uzağı 150 metr məsafə qət etməklə içməli su götürə bilir. 2007-2012-ci illər ərzində göstərilən işlərin həyata keçirilməsi üçün 31564,0 min manat vəsait ayrılmışdır. Respublikamızda 2010-cu ilde baş vermiş daşqınlar nəticəsində 6 rayonun 14 yaşayış məntəqəsində sutəmizləyici qurğular su altında qalmış, çəkilmiş supaylayıcı şəbəkəyə ciddi zərər dəymmişdir. Dövlət büdcəsinə müraciət edilmədən zərər çəkmiş qurğular və bölüsdürűcü şəbəkə tam bərpa edilmişdir.

Əfsuslar olsun ki, bu sahədə respublikanın ayı-ayrı inzibati rayonlarında baş verən mədə-bağırsaq xəstəlikləri haqda tam dürüst statistik məlumatların olmaması nəticəsində bu problemi ümumi şəkildə xarakterize edirik.

Əsasən Kür-Araz ovalığında hazırda ən çox baş verən malyariya və mədə-bağırsaq xəstəlikləri haqqında fikir yürütüldür. Yuxarıda deyilənləri ümumiləşdirərək bu nəticəyə gələ bilərik ki, tarixən çox geniş yayılmış daşqınlar nəticəsində baş verən mədə-bağırsaq xəstəliklərinə tədbirlərin olduqca zəif aparılması nəticəsində belə məlum olur ki, Azərbaycanda daha malyariya mövcud deyil. Bu fikir düzgün deyil. Çünkü nə qədər ki, daşqın və subasma ehtimalı var, o qədər də malyariyanın yayılması üçün əlverişli şərait vardır.

Yuxarıda xarakterize olunan xəstəliklərin yayılması haqqında daha ətraflı fikir yürütmek üçün göstərilən xəstəliklərin inzibati rayonlar üzrə yayılması haqda məlumatlar başqa dövlətlərdə olduğu kimi, Azərbaycanda da Statistika Komitəsi tərəfindən toplanması və açıq şəkildə çap olunmasını arzu edərdik. Qeyd olunmuş xəstəliklərin qarşısının alınması üçün Azərbaycanda daşqınlara qarşı ciddi tədbirlər görülməlidir. Bu barədə Dövlət Proqramının hazırlanması isə məqsədəyindən.

Neron BABAXANOV,
BDU-nun professoru,
Aynur QULUYEVA,
BDU-nun magistrantı.